

Şəhərin Baş Planı müxtəlif fəaliyyət növləri üçün mülkiyyət, kommersiya, ictimai xidmətlər və sənaye sektorları ilə bağlı Zonal Qanunlarının tələblərini müəyyən edir. Baş Plan torpaqdan istifadəni əhalinin sıxlığına uyğun olaraq müəyyənləşdirir. Eyni zamanda o, gələcək artım və inkişafın kompleks ehtiyaclarını təmin etməyə imkan verir. Hər bir müasir şəhər üçün Baş Planın tərtib edilməsi mütləqdir, cünki bu şəhərin hazırlığı və gələcək inkişafi üçün hazır model rolunu oynayır. Lakin Bakıya nəzər saldıqda və burada gedən xaotik inkişi müşahidə etdiğdə, şəhərdə heç bir Baş Planın olmadığı aydın görünür.

1994-cü ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən ən böyük neft ehtiyatlarının istismarını nəzərdə tutan "Əsrin Müqaviləsi" imzalandıqdan sonra ölkənin inkişafında yeni bir mərhələ başladı. Qərb şirkətləri paytaxtda öz fəaliyyətlərini həyata keçirməyə başladılar. Bununla da Bakının ikinci Neft Yüksəlişi adlandırılın bir fenomen yarandı. Lakin 19-cu əsrin sonlarında baş vermiş ilk Neft Yüksəlişi ilə müqayisədə bu dəfə inkişaf daha sürətlə getdi və daha geniş miqyas aldı.

Bazar iqtisadiyyatının təsirilərindən yüksək sərənlilikdən əlavə, ən böyük neft ehtiyatlarının istismarını nəzərdə tutan "Əsrin Müqaviləsi" imzalandıqdan sonra ölkənin inkişafında yeni bir mərhələ başladı. Qərb şirkətləri paytaxtda öz fəaliyyətlərini həyata keçirməyə başladılar. Bununla da Bakının ikinci Neft Yüksəlişi adlandırılın bir fenomen yarandı. Lakin 19-cu əsrin sonlarında baş vermiş ilk Neft Yüksəlişi ilə müqayisədə bu dəfə inkişaf daha sürətlə getdi və daha geniş miqyas aldı.

Bazar iqtisadiyyatının təsirilərindən yüksək sərənlilikdən əlavə, ən böyük neft ehtiyatlarının istismarını nəzərdə tutan "Əsrin Müqaviləsi" imzalandıqdan sonra ölkənin inkişafında yeni bir mərhələ başladı. Qərb şirkətləri paytaxtda öz fəaliyyətlərini həyata keçirməyə başladılar. Bununla da Bakının ikinci Neft Yüksəlişi adlandırılın bir fenomen yarandı. Lakin 19-cu əsrin sonlarında baş vermiş ilk Neft Yüksəlişi ilə müqayisədə bu dəfə inkişaf daha sürətlə getdi və daha geniş miqyas aldı.

Qaz, elektrik və su çatışmazlıqları

Hazırda mövcud olan ictimai xidmət və infrastruktur, o cümlədən yol, elektrik şəbəkəsi, su və qaz təchizatı və kanalizasiya sistemləri nəzərdə tutulduğundan artıq şəkildə yüklənmiş vəziyyətdədir. Bu sistemlərin demək olar ki, hamısı sıradan çıxməq üzrədir, cünki son 20 il ərzində onların heç birində yenilənmə işləri aparılmamışdır. Yeni tikilmiş hündür binalar qaz, su və elektrik təchizatına olan tələbatı daha da artırıb. Elektrikin kəsilməsi halları, xüsusilə qış aylarında çox tez-tez baş verir. Kanalizasiya sisteminin pis vəziyyətdə olması güclü yağış zamanı küçələrin su basmasına səbəb olur.

Su və qaz təchizatı tez-tez kəsilir. Belə halların saatlarla, hətta günlərlə davam etdiyi zamanlar da olur. Bu o demək deyildir ki, Sovet dövründə belə çatışmazlıqlar olmamışdır. Əslində onlar

kifayət qədər tez-tez baş verirdi.⁸ Amma müstəqillik əldə edildikdən 15 il sonra bu problemlərin hələ də həll edilməməsi bağışlanmaz haldır. Şəhərin mərkəz hissəsində ucaldılan binaların durmadan artması bu problemləri daha da kəskinləşdirir.

Tikinti və Təhlükəsizlik Departamenti

Hər bir müasir şəhərdə bütün tikinti işlərinə nəzarət edən Tikinti və Təhlükəsizlik Departamenti (TTD) ehtiyac vardır. Bu bələdiyyə orqanı bütün İnşaat Standartlarının, həmçinin bütün Planlaşdırma və Zonal Qanunların tətbiqi ilə məşğul olur. O, həmçinin bütün layihələrin ətraf mühitə təsirini öyrənir və qiymətləndirir. Bu orqanın əsas məqsədi vətəndaşların təhlükə-sizliyini təmin etməkdir.

Tikinti və Təhlükəsizlik Departamenti tikinti qaydalarının və müxtəlif İnşaat Standartlarının düzgün həyata keçirilməsini təmin etmək məqsədilə çertyoj yoxlama xidmətləri həyata keçirir. Bu orqan tikintilərə lisenziya verir və memarlıq və inşaat çertyojlarının tikinti prosesinin hər mərhələsində sahədə aparılan ətraflı yoxlama vasitəsilə düzgün həyata keçirilməməsinə nəzarət edir.

Bəs Bakıda bu sahədə vəziyyət necədir? Bakının bələdiyyə sistemində Tikinti Departamenti adlandırılın bir qurum vardır ki, onun fəaliyyətində böyük nöqsanlar müşahidə olunur. Məvcud inşaat Standartları köhnə, yararsız Sovet meyarlarına əsaslanır və hətta onlar da müasir tikinti prosesində effektiv şəkildə tətbiq edilmir.

Bakı İcra Hakimiyyəti həqiqətdə memarlıq və mühəndis çertyojları (struktur, geoloji, elektrik, mehanik, yanğın) üçün ilkin çertyoj yoxlanışı prosesinin aparılması tələb etmir. Dönyaçıl digər böyük şəhərlərdə çertyojların yoxlanma prosesi sahibkarı və şəhəri təmsil edən memar və mühəndislər arasında gedən çox uzun bir prosesdir. Bakıda isə, tikinti sənədlərinin imzalanması yalnız bürokratik və formal xarakter daşıyır. Təklif olunmuş layihələrin tikintisini başlamağa icazə vermek üçün onun Milli İnşaat Standartları və müxtəlif şəhər qanunlarına uyğun gəlib-gəlmədiyini bilmək üçün hər hansı bir hərtərəfli yoxlama prosesi həyata keçirilmir.

Struktur mühasibati hələ də 20 ildən bəri yenilənməyən köhnə Sovet standartlarına əsaslanır. Burada ən son yenilənmə 1988-cildə

Ermənistanda baş vermiş dağdıcı zəlzələdən sonra edilib. Bu standartlar yeni bina tikintisi texnologiyasına və materiallarına cavab vermir. Buna görə də hər bir mühəndis bu layihələri həyata keçirərkən yalnız öz qorarına əsaslanmaq məcburiyyətində qalır.

Binaların bünövrələrinin struktur tələblərini hesablamak üçün yüksək əhəmiyyət kəsb edən torpaq və geoloji tədqiqatlar çox nadir hallarda aparılır.

Şəhər İcra Hakimiyyəti tikinti başa çatdıqdan sonra bina üzərində yoxlama apardığını iddia edə bilər. Amma tikinti prosesi başa çatdıqdan sonra binanın yoxlanılması bünövrə, divar, döşəmə və tavanın altında qalmış hissələri yoxlamağa imkan vermir. Belə olan təqdirdə İcra Hakimiyyəti doğrudan da binanın bütün struktur, elektrik, mehaniki və boru sistemlərinin İnşaat Standartlarının tələblərinə uyğun gəlib-gəlmədiyini necə yoxlaya bilər? Səthi yoxlama binanın hərtərəfli yoxlanılması üçün kifayət deyil. İnşaat Standartlarının bütün tələblərinə tikinti prosesinin hər bir mərhələsində ciddi surətdə riayət edilməsini yoxlamaq məqsədilə binanın yoxlanılması daimi olaraq tikintinin hər bir mərhələsində aparılmalıdır.

Digər bir problem Bakıda tikinti layihələrini həyata keçirən podratçıların yüksək səviyyəli tikinti texnologiyası standartları haqda kifayət qədər biliyə malik olmamasından irəli gəlir. Çox vaxt kefiyyətli tikintitəmin etmək üçün fəhlələrin işi üzərində ciddi nəzarət getmir. Xüsusilə də bunu qeyd etmək lazımdır ki, fəhlələrin əhlələrin əksəriyyəti təcrübəsiz və təlimsiz olur. Nəticədə isə tikinti qüsurlu alıñır. Bu mənzillərin içərisinə daxil olan andan aydın olur. Belə mənzillərdə divar və döşəmələr ayrı və nahamardır. Bəziləri belə mənzilləri İtalyanın Piza şəhərindəki Əyilən Qüllə ilə müqayisə edib əla salırlar.

Tikintinin hər bir mərhələsində yoxlama işi getməlidir. Əks halda binaların uzunömürlülüyü və təhlükəsizliyi ciddi sual altında qalır.

Zəlzələ

Bakı üçün ən ciddi təhlükələrdən biri zəlzələdir. Bütün region seysmik cəhətdən aktiv zonada yerləşir. Şəhərdəki çox mərtəbəli binaların əksəriyyətinin tikintisi zamanı keyfiyyətsiz materiallardan və təcrübəsiz işçisi qüvvəsindən istifadə edildiyini nəzəre alsaq, bu çox



Beton-armatur qurğulan Bakıdakı tikinti işləri zamanı istifadə olunan ən geniş yayılmış tikinti materialıdır. Şəkildənin fundamentinin hazırlanması prosesi göstərilir.

problemli məsələyə çevrilir.

Bakıda baş vermiş ən son zəlzələ 2000-ci ilin noyabr ayına təsadüf edir⁹. O zaman zəlzələ bir-birinin ardınca iki güclü təkanla müşayiət olunmuşdu. ABŞ Geoloji Araşdırma Mərkəzinin məlumatına əsasən ilk təkanın gücü Rixter cədvəli üzrə 5,9 bal olmuş və bu bir neçə dəqiqədən sonra daha güclü—6,3 bal gücündəki təkanla əvəz olunmuşdur. Zəlzələnin gücü 30 min ton dinamitin və ya 30 kiloton atom bombasının partlayışına bərabər olmuşdur. Xoşbəxtlikdən zəlzələnin episentri quruda deyil, Xəzər dənizində, paytaxtdan 100 km şimal-şərqdə idi.

Zəlzələ zamanı ən azı 35 nəfər həyatını itirmişdi. Qurbanların çoxu binalardan qopan daş parçaları və qırıqları altında qalmışdır. Bəzilərinin ölümünə səbəb qaz partlayışı olmuşdu. Bir neçə nəfər isə ürək tutmasından vəfat etmişdi.

Şəhərdəki tikililərin çoxunun daşdan olduğunu nəzərə alsaq, Bakının bu zəlzələdə bəxti gətirdiyini söyləmək olar. Bununla belə yadda saxlamaq lazımdır ki, 2000-ci ildə Bakıda çox az sayda hündür bina var idi və zəlzələnin episentri paytaxtdan kifayət qədər aralıda, dənizin dərinliyində idi. Bu dəfə Bakının bəxti gətirdi, bəs kim əmin ola bilər ki, növbəti dəfə təbiət bundan daha dağıdıcı olmayıacaq?

Zəlzələlərə qarşı həssas olan tək Azərbaycanın ərazisi deyil. Bütün region seysmik cəhətdən aktiv zonaya daxildir. 1988-ci ildə qonşu Ermənistən ərazisində, Yerevanın şimalında yerləşən Spitak şəhərində 6,9 bal gücündə dağıdıcı bir zəlzələ baş vermişdi. Deyilənlərə görə, bu zəlzələ nəticəsində şəhərin bütün əhalisi—25 min insan həyatını itirmişdi. Dağıntının çox olmasına səbəb infrastrukturun keyfiyyətsiz səviyyədə olması idi. Məhz buna

görə də Sovet hökuməti gələcəkdə beş mərtəbədən hündür binaların tikilməsinə qadağa qoymağa məcbur oldu.

1999-cu ilin avqustunda İstanbulda 7,4 bal gücündə zəlzələ baş verdi. Türkiyənin o zamanki prezidenti bunu Türkiyə tarixində ən dəhşətli zəlzələ kimi qiymətləndirmişdi. Türkiyə dövlətinin rəsmi statistik göstəricilərinə əsasən zəlzələ nəticəsində 17,127 nəfər həlak olmuş, 43,953 nəfər yaralanmış, 250,000 nəfər isə evsiz-eşiksiz qalmışdı. Belə dəhşətli itkilərə səbəb binaların keyfiyyətsiz şəkildə inşası və həmçinin tikinti materiallarından istifadə üzərində nəzarətin aşağı səviyyədə olması idi. Halbuki tikinti zamanı binalar ətraflı şəkildə yoxlansaydı, bu problemlərin qarşısı alınmış olardı.

2003-cü ilin dekabrında, İranın Bəm şəhəri 6,6 bal gücündəki zəlzələ nəticəsində yerlə-yeksan oldu. Hesablamalara görə, zəlzələ nəticəsində 43 min adam həlak olmuş, 20 min nəfər yaralanmış, 60 min nəfərdən çox əhali isə evsiz-eşiksiz qalmışdı. Şəhər tamamilə yer üzündən silinmişdir. Bəmdə binaların tikintisində əsasən ciy kərpicdən istifadə olunmuşdu. Ciy kərpic isə zəlzələyə qarşı tikintidə istifadə oluna biləcək ən davamsız materialdır.

Bu məqalənin hazırlandığı vaxt—2005-ci ilin oktyabr ayında Pakistan və Hindistan arasındaki Kəşmir regionunda 75 min adamın həyatına son qoyan və təxminən 3 milyon admanın evsiz-eşiksiz qalmışına səbəb olan digər bir zəlzələ baş verdi. Yenə də itkilərin bu cür dəhşətli olmasının səbəbi keyfiyyətsiz tikililər ilə bağlıdır.

Çəkilmiş bu missallar regionda zəlzələlərin nə qədər dağıdıcı və fəlakətli olduğunu göstərir və Bakı rəsmilərinə sübut edir ki, bu problemə etinəzis yanaşmaq Bakını özləri üçün yaşayış yeri seçənlərin həyatını təhlükəyə məruz qoya bilər.

Beton Tikinti Materialı Kimi

Tikintidə ciy kərpicdən və daşdan istifadə olunması zəlzələ zamanı ölümə səbəb olan bir nömrəli amildir. Bundan sonrakı sıradə keyfiyyətsiz beton dayanır. Nisbətən ucuz olan beton meşə, taxta və ya digər sənaye tikinti materialları olmayan yerlərdə çox geniş yayılmışdır. Beton Bakıda tikilən çox mərtəbəli binaların tikintisi zamanı istifadə olunan ən önəmli materialdır. Betonun hazırlanması zamanı bəzi qaydalara ciddi riayət olunmalıdır. Əks təqdirdə, betonun möhkəmliyi azala və binalar zəlzələyə qarşı davamsız ola bilər. Təsəssüf ki, belə hallar Bakıda çox yayılmışdır.

Betonun qurudulması

Beton çox isti, çox soyuq, çox quru və küləkli olmayan hava şəraitində tökülməlidir. Sadalanın bu hava şəraitlərinin hər biri betonun sonradan çatlamasına səbəb ola bilər. Bakıda əsas problem isti və küləkli hava şəraitidir. Belə hallarda hələ yaş olan betonun üstünü örtmək lazımdır ki, o birdən-birə deyil, tədricən qurusun. Bu proses quruma prosesi adlanır. İsti



havada (300C/86F-dan yuxarı) və ya möhkəm külək və aşağı rütubətdə beton sürətlə quruyur. Bu səbəbdən əsas diqqət betonun quruması prosesinə yönəldilməlidir.

Məsələn, ötən yay Bakıda temperatur çox vaxt 400C-dən yuxarı qalxırırdı. Ancaq buna baxmayaraq, bir çox tikinti sahələrində betonu qurutmadan tökməkdə davam edir, aşağı qatın qurumasına imkan vermədən tikintinin növbəti qatına keçirdilər. Möhkəmliliyi, su keçirməzliyi və istismara davamlılığı artırmaq üçün beton lazımı qaydada qurudulmalıdır.

Betonun su ilə duruluşdurulması

Betonun möhkəmliliyi onda olan qum, sement və çinqılın suya nisbəti ilə müəyyən edilir. Beton yuxarı mərtəbələrə nasosla vurmaq lazım olduqda, bu Bakıda ciddi problemə çevrilir. Podratçıların bir çoxu xərcləri azaltmaq məqsədilə qaydalara riayət etməyərək beton məhluluna su qataraq onu durulaşdırırlar ki, onu yuxarı mərtəbələrə ötürmək asanlaşın. Ağır çökili betonu yuxarı qaldırmaq üçün isə əlavə nasoslara ehtiyac duyulur. Təəssüf ki, betonun durulaşdırılması onun komponentlərinin ayrılmamasına səbəb olur və betonun möhkəmliliyini təhlükə altına qoyur ki, bu da zəlzələyə qarşı həssas ərazilərdə fəlakətin baş verməsinə səbəb ola bilər.

Vibrasiya prosesi

Betonun qarışdırılması zamanı əmələ gələ biləcək hava boşluqlarının aradan qaldırılması üçün vibratorlardan düzgün istifadə etmək çox vacibdir. Əks təqdirdə beton sütun, regel və tavanların tikintisində hava boşluqlarının qalması armaturların üzdə qalmasına gətirib çıxarır. Bir daha qeyd etmək lazımdır ki, bu proses betonu zəiflədir.

Betonun möhkəmliyinin yoxlanılması

Tikinti prosesi zamanı betonun möhkəmliyinə daimi nəzarət etmək çox vacibdir. Tikintidə istifadə olunan betondan kub şəkilli beton nümunələri düzəldilməlidir. Betonun dağınıkıya qarşı davamlığını yoxlamaq üçün laboratoriya "dağıdıcı" test aparılmalıdır. Təəssüf ki, Bakıda tikinti sahələrinin bir çoxunda belə testlər aparılmır və buna görə də tikintidə istifadə olunan betonun keyfiyyətinin və möhkəmliliyinin necə olduğu bilinmir.

Sement və polad kimi tikinti materiallarının keyfiyyət standartlarını müəyyən edə biləcək



Mitrovic İqamətgahının giriş hissəsində klassik üslublu detal. Nef Yüksəkli dövründə Bakıda inşa edilmiş binaların çoxusu hazırda daşıdır. Yuxarıda: Bakıdakı ilk avtomobilərdən biri. 1910-cu illər.

Azərbaycan Milli Standartlaşdırma qurumu mövcud olmadığından, ölkə bazarlarında keyfiyyətsiz və hətta defekt materiallar satılır. Bu materialların bəziləri ölkədə istehsal olunur, digərləri isə xaricdən idxlə edilir.

İsveçrə-Azərbaycan birgə müəssisəsi olan Qaradağ Sement ölkədə istehsal olunan sementin keyfiyyətindən çox narahatdır. 2005-ci il oktyabrın 4-də keçirilmiş mətbuat konfransı zamanı şirkətin idarə heyətinin sədri Uv Kohler Azərbaycanın tikinti sektorunda mövcud olan ciddi problemlər haqda xəbərdarlıq etmiş və yeni tikilmiş binaların çoxunun hətta kiçik bal gücündəki zəlzələ nəticəsində dağılacağını söyləmişdir.

Qaradağ sementinin keyfiyyətinə təminat verən Kohler hər il Azərbaycanda 50 min ton keyfiyyətsiz sement satıldığı və tikintidə istifadə edildiyini iddia etmişdir.

Torpaq və Geoloji Tədqiqatlar

Zəlzələyə qarşı həssas olan regionlarda torpaq və geoloji tədqiqatlar aparılmalı və bu sahə də hər hansı struktur mühəsabatından önce ciddi surətdə öyrənilməlidir. Bu, binaların bünövrəsinin mühəsabat və hazırlanmasında xüsusi əhəmiyyət daşıyır. Zəlzələ zamanı torpağın silkəlnəməsi nəticəsində onun bəzi geoloji laylarında

"məyələşmə" prosesi gedir. Bu isə binaların, xüsusilə də bünövrəsi kiçik olan binaların çökəcməsinə səbəb olur. Təəssüf ki, tikinti aparan şəxs və ya şirkətlər torpaqdə geoloji test aparmaq üçün cəhd göstərmirlər. Bir daha qeyd edək ki, bu fəlakətə səbəb olan əsas amildir.

Bələ olan halda nəinki tikilməkdə olan uca binalar, həmçinin onların ətrafında olan köhnə binalar da təhlükə altında qalır. Bələ ki, uca binalar dağılacağı təqdirdə nisbətən alçaq və köhnə binaların üstünə aşaraq onları da təhlükə altında qoya bilər. Əgər bu alçaq binalar əvvəller baş vermiş zəlzələlər nəticəsində salamat qalmışlarsa, bu gün onlar başqalarının etinəsizliyi ucbatından risk altında ola bilərlər.

Yer sürüşməsi

Bakinin bəzi əraziləri—xüsusilə də sahil zonaya yaxın olan ərazilərin torpaq və geoloji şəraiti sabit deyil. Bu da həmin əraziləri sürüşməyə meyli edir. Məhz buna görə də tikintidən əvvəl sahədə elmi təhlillər aparılması vacibdir. Son zamanlarda çoxlu dağınıkı və hətta ölümə nəticələnən bir neçə dağıdıcı torpaq sürüşməsi baş vermişdi. 2000-ci ilin yazında şəhərin cənub hissəsində yerləşən böyük təpəlik ərazilə, Bayıl yolunun üstündə geniş miqyasda torpaq sürüşməsi baş vermişdi. Sürüşmə nəticəsində 70-dən çox ev və dükən tamamilə